

SAMSUNG

მომხმარებლის სახელმძღვანელო



MICRO LED

მადლობას გიხდით Samsung-ის ამ პროდუქტის შექმნისთვის.

უფრო სრულყოფილი მომსახურების მისაღებად, გთხოვთ, დაარეგისტრირდეთ პროდუქტი საიტზე www.samsung.com

მოდელი _____ სერიული № _____

სანამ მომხმარებლის სახელმძღვანელოს გაეცნობით

ამ MICRO LED-ს კომპლექტში მოყვება „მომხმარებლის სახელმძღვანელო“ და ჩამოყენებული ელექტრონული სახელმძღვანელო (📱) > **წიკვ პარამეტრები** > e-Manual).

გაფრთხილება! მნიშვნელოვანი მითითებები უსაფრთხოებასთან დაკავშირებით

სანამ MICRO LED-ს გამოიყენებთ, გთხოვთ, გაეცნოთ „უსაფრთხოების ინსტრუქციებს“. ქვემოთ მოცემულ ცხრილში მოყვანილია იმ სიმბოლოების განმარტება, რომლებიც შეიძლება იყოს თქვენს Samsung-ის პროდუქტზე.

ყურადღება	
დენის დარტყმის რისკი. არ გახსნათ.	
<p>გაფრთხილება: დენის დარტყმის რისკის შესამცირებლად, არ მოხსნათ საფარი (ან უკანა პანელი). ნუ შეაკეთებთ შიგნით არსებულ ნაწილებს თვითნებურად. ტექნიკური მომსახურების ჩასატარებლად მიმართეთ, კვალიფიციურ პერსონალს.</p>	
	<p>ეს სიმბოლო მიუთითებს, რომ შიგნით მაღალი ძაბვაა. სახიფათოა ამ მოწყობილობის შიდა ნაწილებთან ნებისმიერი სახის კონტაქტი.</p>
	<p>ეს სიმბოლო მიუთითებს, რომ ამ ანონწყობილობას მოჰყვება მნიშვნელოვანი სახელმ. ექსპლუატაციისა და ტექნიკური მომსახურების შესახებ.</p>
	<p>II კლასის მოწყობილობა: ეს სიმბოლო მიუთითებს, რომ დამაცემი შეერთება ელექტრულ დამინებასთან არ არის საჭირო. თუ ეს სიმბოლო არ არის ნაჩვენები პროდუქტზე ელექტრული სადენით, მოწყობილობას აუცილებლად უნდა ჰქონდეს სანდო შეერთება დამინებასთან.</p>
	<p>ცვლადი დენის ძაბვა: ნომინალური ძაბვა, აღნიშნული ამ სიმბოლოთი, არის ცვლადი დენის ძაბვა.</p>
	<p>მუდმივი დენის ძაბვა: ნომინალური ძაბვა, აღნიშნული ამ სიმბოლოთი, არის მუდმივი დენის ძაბვა.</p>
	<p>გაფრთხილება. იხილეთ გამოყენების ინსტრუქცია: ეს სიმბოლო მიუთითებს, რომ უსაფრთხოების შესახებ დამატებითი ინფორმაციისთვის, მომხმარებელმა უნდა იხილოს მომხმარებლის სახელმძღვანელო დამატებითი ინფორმაციის მისაღებად.</p>

ელექტროენერგია

- არ გადატვირთოთ კედლის როზეტები, დამაგრებლები ან ადაპტერები მათ ძაბვაზე და სიმძლავრეზე მეტად. ამა შესაძლოა ხანძარი ან დენის დარტყმა გამოიწვიოს. ძაბვისა და ამპერაჟის შესახებ ინფორმაცია იხილეთ სახელმძღვანელოს კვების წყაროს ტექნიკური მასალათბელების განყოფილებაში და/ან პროდუქტის კვების წყაროს ეტიკეტზე.
- კვების სადენები ისე უნდა იყოს განთავსებული, რომ მათზე შეუძლებელი იყოს დაბიჯება, მათზე ან მათ ახლოს მდგომი საგნების ზემოლა. განსაკუთრებული ყურადღება მიაქციეთ სადენების ელ.ჩანვლის დაბოლოებებს, დენცქვიტებს და იმადვილებს, საიდანაც სადენი მოწყობილობიდან გამოდის.
- არასოდეს შეაერთოთ მეტალის დეტალები მოწყობილობის ლია ნაწილებში. ამა შესაძლოა გამოიწვიოს დენის დარტყმა.
- დენის დარტყმის თავიდან ასაცილებლად, არასოდეს შეეხოთ მოწყობილობის შიდა ნაწილებს. ეს მოწყობილობა უნდა გახსნას, მხოლოდ კვალიფიციურმა სპეციალისტმა.
- დარწმუნდით, რომ დენის სადენი მყარად არის ჩასმული დენცქვიტში. დენის სადენის გამოერთების დენცქვიტიდან, ყოველთვის გამოისწიეთ ელ.ჩანვლი. არასოდეს გამოისწიოთ მხოლოდ დენის სადენი. არ მოჰკიდოთ სველი ხელები დენის სადენს.
- თუ ეს მოწყობილობა არ მუშაობს გამართულად, განსაკუთრებით, თუ მისგან უჩვეულო ხმაური ან სუნი მოდის, დაუყოვნებლივ გამოართეთ დენის წყაროდან დადაუკავშირდით ავტორიზებულ დილერს ან Samsung-ის მომსახურების ცენტრს.
- ამ მოწყობილობის დასაცავად მეხის დაცემისგან ან ზედამხედველობის გარეშე ხანგრძლივად დატვიჯისას, აუცილებლად გამოართეთ ის დენცქვიტიდან და გათიშეთ ანტენა ან საკაბელო სისტემა.
 - დაგროვებულმა მტვერმა შესაძლოა დენის დარტყმა, დენის გადატანა ან ხანძარი გამოიწვიოს, რადგან დენის სადენში წარმოიქმნება ნაპერწკლები და სითბო. ამანშიძებლბა გამოიწვიოს ასევე იზოლაციის დაზიანება.
- გამოიყენეთ, მხოლოდ სათანადო დამინების მქონე ელ.ჩანვლი და დენცქვიტი.
 - არასწორმა დამინებამ შეიძლება გამოიწვიოს დენის დარტყმა ან მოწყობილობის დაზიანება. (მხოლოდ I კლასის მოწყობილობისთვის.)
- მოწყობილობის სრულად გამოსართავად გამოართეთ ის დენცქვიტიდან. იმისთვის, რომ აუცილებლობის შემთხვევაში სწრაფად შეძლოთ მოწყობილობის გამოთვა დენის წყაროდან, დარწმუნდით, რომ დენცქვიტა და ელ.ჩანვლი ადვილად არის ხელმისაწვდომი.

მონტაჟი

- არ მოათავსოთ მოწყობილობა რადიატორის ან გამათბობლის ახლოს ან მათზე, ან ისეთ ადგილზე, სადაც ის მზის სხივების პირდაპირ ზემოქმედების ქვეშ იქნება.
- მოწყობილობაზე არ მოათავსოთ წყლით სავსე ჭურჭელი (ლარნაკები და ა.შ.), რადგან ამან შეიძლება ხანძარი და დენის დარტყმა გამოიწვიოს.
- არ მოათავსოთ მოწყობილობა ისეთ ადგილზე სადაც სამიწროება იქნება მასში წვიმის წვეთების ან ტენის მოხვედრის.
- იმ შემთხვევაში, თუ MICRO LED-ის მონტაჟს ძლიერ დაბინძურებულ, მაღალი ან დაბალი ტემპერატურის, მაღალი ტენიანობის, ქიმიური ნივთიერებების შემცველ გარემოში ან ისეთ ადგილზე აკირებთ, სადაც მან დღე-ღამეში 24 საათი უნდა იმუშაოს, მაგალითად, აეროპორტი, რკინიგზის სადგურში და ა.შ., დამატებითი ინფორმაციისთვის აუცილებლად დაუკავშირდით Samsung-ის ავტორიზებულ მომსახურების ცენტრს. ამ მოთხოვნის შეუსრულებლობამ შესაძლოა თქვენი MICRO LED-ის სერიოზული ზიანი გამოიწვიოს.
- მოწყობილობას არ უნდა ხვდებოდეს წყლის წვეთები ან შეხებები.
- ეს MICRO LED-ი სამომხმარებლო პროდუქტია, რომელიც გვსთავაზობს მხოლოდ სამინაო პირობებში მოხმარებისთვის. მისმა მონტაჟმა, გარდა სამინაო პირობების, მაგალითად: კერძო ხომალდზე (იახტის ჩათვლით), კერძო თვითმფრინავზე ან ღია ცის ქვეშ შესაძლოა გარანტიის გაუქმება გამოიწვიოს.

მონტაჟი კედლის საკიდის სახით

- გთხოვთ, გაცნოთ „მონტაჟის სახელმძღვანელო“ კედლის საკიდი დეტალებისთვის, თუ როგორ დაამაგროთ კედლის საკიდი.
- შეგიძიათ დაამონტაჟოთ VESA-ს კედლის სამაგრი. თუმცა, რეკომენდებულია კედლის იმ სამაგრის გამოყენება, რომელიც კომპლექტში ახლავს მოწყობილობას.
- VESA-ის კედლის სამაგრის მონტაჟისას რეკომენდებულია თავიდან VESA-ს ყველა ხრახნის დამაგრება.

MICRO LED-ის მონტაჟი კედელზე



თუ ამ MICRO LED-ს კედელზე ამონტაჟებთ, ზუსტად დაიცავით მწარმოებლის მიერ ჩამოყალიბებული მითითებები. თუ ის არასწორად იქნება დამონტაჟებული, MICRO LED-ი შესაძლოა ჩამოვარდეს ან ჩამოვარდეს, რაც სერიოზულ ტრავმას მიაყენებს ადამიანს ან სერიოზულად დაზიანებს MICRO LED-ს.


- Samsung-ი არ იქნება პასუხისმგებელი პროდუქტის რაიმე ზიანის ან თქვენი მოყვნილების დაზიანებისთვის, რომელიც გამოწვეულია იმ ფაქტორების მიერ, რომლებიც კედლის სამაგრი დამოუკიდებლად დაამაგროთ.
- კომპანია Samsung-ი არ არის პასუხისმგებელი პროდუქტის დაზიანებაზე ან ტრავმაზე, როდესაც არ არის გამოყენებული VESA-ს სტანდარტის მქონე კედლის საკიდი, ან როდესაც მომხმარებელი არ ასრულებს პროდუქტის მონტაჟის ნუსებს.
- კედლის სამაგრი უნდა დაამაგროთ მყარ კედელზე, რომელიც იატაკის პერპენდიკულარულია. კედლის სამაგრის დამაგრებამდე ისეთ ზედპირზე, რომელიც თაბამირმუყაოსი არ არის, დამატებითი ინფორმაციისთვის უახლოეს დილერს დაუკავშირდით. თუ MICRO LED-ს ჭურჭე ან დახრილ კედელზე დაამონტაჟებთ, ის შეიძლება ჩამოვარდეს და ადამიანის სერიოზული ზიანი გამოიწვიოს.
- გირჩევთ, რომ კედლის სამაგრის ნაკრების მონტაჟისას ოთხივე VESA ხრახნი ჩაამაგროთ.
- არ დაამონტაჟოთ MICRO LED დახრილ მდგომარეობაში.



არ დაამონტაჟოთ კედლის სამაგრი ნაკრები, მაშინ როდესაც MICRO LED-ი ჩართულია იქნება. ამან შესაძლოა გამოიწვიოს დენის დარტყმით მიყვნიებული ტრავმა.

- არ გამოიყენოთ ხრახნები, რომელთა სიგრძე აღემატება სტანდარტულ ზომას ან არ შეესაბამება VESA-ს სტანდარტის ხრახნების მახასიათებლებს. მეტისმეტად გრძელმა ხრახნებმა შესაძლოა MICRO LED-ის შიდა ნაწილი დაზიანოს.
- იმ კედლის სამაგრების ხრახნების სიგრძე, რომლებიც არ შეესაბამება VESA სტანდარტს, შეიძლება განსხვავდებოდეს კედლის სამაგრების მახასიათებლების შესაბამისად.
- არ დაამაგროთ ხრახნები ძალიან მჭიდროდ. ამან შეიძლება დაზიანოს პროდუქტი ან გამოიწვიოს მისი ჩამოვარდნა, რასაც შესაძლოა მოჰყვას ადამიანების დაზიანება. კომპანია Samsung-ი არ არის პასუხისმგებელი ამ ტიპის უბედურ შემთხვევებზე.
- კედელზე MICRO LED-ის მონტაჟისთვის ოთხი ადამიანი საჭირო.

კედელზე მონტაჟის მითითებები (VESA)



MICRO LED ზომა სანტიმეტრებში	110
VESA ხრახნის ჭრილების მახასიათებლები (A x B) (მმ)	800 x 800
C (მმ)	10
D x 4	M8

MICRO LED-ის სათანადო ვენტილაციის უზრუნველყოფა

როდესაც MICRO LED-ს და One Connect დეკოდერს დაამონტაჟებთ, დაიცავით მანძილი, სულ მცირე, 10 სმ-ის ოდენობით MICRO LED-ს, One Connect დეკოდერსა და სხვა საგნებს შორის (კედლები, კარადის გვერდები და ა.შ.) რათა სათანადო ვენტილაცია იყოს უზრუნველყოფილი. სათანადო ვენტილაციის დაუკველვებამ შესაძლოა ხანძარი ან პროდუქტთან დაკავშირებული პრობლემა გამოიწვიოს, რისი მიზეზი შიდა ტემპერატურის მატებაა.

- როდესაც MICRO LED-ს კედლის სამაგრი დაამონტაჟებთ, ჩვენი მკაცრი რეკომენდაციაა, გამოიყენოთ მხოლოდ Samsung Electronics-ის მიერ მონოდებული დეტალები. სხვა მწარმოებლის მიერ მონოდებული დეტალების გამოყენებამ შესაძლოა სირთულეები შექმნას პროდუქტთან დაკავშირებით და გამოიწვიოს ტრავმა პროდუქტის ჩამოვარდნის გამო.

ფუნქციონირება

- ეს მოწყობილობა იყენებს ბატარეებს. თქვენს რეგიონში შესაძლოა მოქმედებდეს გარემოსდაცვითი რეგულაციები, რომლებიც ბატარეების სათანადო უტილიზაციას მოითხოვს. გთხოვთ, მიმართოთ ხელისუფლების ადგილობრივ ორგანოებს უტილიზაციის ან გადამუშავების შესახებ ინფორმაციის მისაღებად.
- აქუსურაბრები (დისტანციური მართვის მოწყობილობა და ა.შ.) ბავშვებისთვის მიუწვდომელ ადგილას შეინახეთ.
- არ დაარტყათ და დააგდოთ მოწყობილობა. თუ პროდუქტი დაზიანებულია, გამოაერთეთ დენის სადენი და Samsung-ის მომსახურების ცენტრს დაუკავშირდით.
- არ ჩააგდოთ დისტანციური მართვის მოწყობილობა ან ბატარეები ცეცხლში.
- არ შეაკეთოთ მოწყობილობა თვითნებურად, რაც გამოიწვევს მოვლე ჩართვას, არ დაშალოთ და არ გადაახუროთ ბატარეები.
- **ყურადღება:** არსებობს აფეთქების საფრთხე, თუ დისტანციური მართვის მოწყობილობა გამოყენებულ ბატარეებს არასათანადო ტიპის ბატარეებით შეცვლით. ჩანაცვლეთ მხოლოდ იგივე ამ მსგავსი ტიპის ბატარეებით.
- გაფრთხილება – ხანძრის გაფრთხილების თავიდან ასაცილებლად სანთლები და ღია ცეცხლის მქონე სხვა ნივთები ამ პროდუქტისგან ყოველთვის შორს გქონდეთ.



MICRO LED-ის მოვლა

- ამ მოწყობილობის გასაწმენდად გამოაერთეთ დენის სადენი კედლის როზეტიდან და გამწმენდით პროდუქტი რბილი, მშრალი ნაჭრით. არ გამოიყენოთ ისეთი ქიმიკატები, როგორცაც ცვილი, ბენზოლი, ალკოჰოლი, გამსხნელები, ინსექტიციდები, ჰაერის გამაგრილებლები, საპოხი მასალები ან სარეცხი საშუალებები. ამ ქიმიკატებმა შესაძლოა დააზიანოს MICRO LED-ის გარეგნული მხარე ან პროდუქტიდან ნაბეჭდი ნაშალოს.
- MICRO LED-ის კორპუსი და ეკრანი განმედიან დროს შესაძლოა დაიკანონოს. ნაკანონების თავიდან ასაცილებლად, კორპუსი და ეკრანი საგულდაგულოდ განმედიან რბილი ნაჭრით.
- არ მიახსუროთ წყალი ან სხვა სითხე უშუალოდ MICRO LED-ს. ნებისმიერმა სითხემ, რომელიც პროდუქტში შეაღწევს, შესაძლოა დაზიანება, ხანძარი ან დენის დარტყმა გამოიწვიოს.

01 რა არის დეკოდერი?


დარწმუნდით, რომ შემდეგი დეტალები შედის MICRO LED-ის კომპლექტში. თუ რაიმე გამორჩენილია, დილერს დაუკავშირდით.

- Samsung-ის გონიერი პულტი/მოწყობილობა
- მომხმარებლის სახელმძღვანელო
- საგარანტიო ფერცული / ნორმატიული სახელმძღვანელო (ზოგიერთ რეგიონში არ არის ხელმისაწვდომი)
- MICRO LED დენის სადენი
- ინფრანითელი სადენი x 4
- One Connect დეკოდერი
- One Connect დენის სადენი
- One Connect-სადენი
- One Connect-სადენი-ის სქესი




- ბატარეის სახეობა შესაძლოა მოდელის სახეობიდან გამოდინარე განსხვავდებოდეს.
- დეტალის ფერი და ფორმა შესაძლოა მოდელის სახეობიდან გამოდინარე განსხვავდებოდეს.
- სადენები, რომლებიც არ შედის კომპლექტში, შეგიძლიათ, ცალკე შეიძინოთ.
- ყუთის გახსნისას შეამოწმეთ აქუსურები, რომლებიც შესაძლოა შესაფუთი მასალების უკან ან მათში იყოს დამალული.














გაფრთხილება: არასწორი მოპყრობისას უშუალო დანოლამ შესაძლოა ეკრანი დაზიანდოს. როდესაც MICRO LED-ს ასწვებ, ხელი აუცილებლად მოკიდეთ გვერდითა სახელურებს, როგორც ეს სურათზეა ნაჩვენები.




ინფრა-წითელი სადენის გამოყენება

მულტი HDMI ფუნქციის გამოყენებისას, HDMI-ის  პირველიდან მეოთხე პორტები შეიძლება იმართოს ინფრა-წითელი სადენით, რომელიც თითოეულ ინფრა-წითელ პორტს არის მიერთებული . შეამოწმეთ e-Manual  > **წესპარამეტრები** > e-Manual) მითითებებისთვის იმის შესახებ, თუ როგორ გამოიყენოთ მულტი HDMI ფუნქცია.




ინფრაწითელი 	1 	2 	3 	4 
	◇	◇	◇	◇
HDMI 	1 	2 	3 	4 

02 MICRO LED-ის მიერთება One Connect დეკოდერთან



One Connect დეკოდერი



სურათის შესაბამისად მიერთეთ MICRO LED და One Connect დეკოდერი One Connect სადენს, რომელიც დამატებითი ნაწილის სახით არის მოწოდებული.



- არ გამოიყენოთ One Connect დეკოდერი პორიზონტალურ ან ვერტიკალურ მდგომარეობაში.
- დარწმუნდით, რომ მიერთების დროს სადენიარ დახილართა. წინააღმდეგ შემთხვევაში შეიძლება პროდუქტის ეფექტურობა გაუარესდესან სადენი დაზიანდეს.
- დარწმუნდით, რომ სადენების გამზადებისას, გაეცანითშესაბამის სურათს.



მოხრა



დახლართვა



მოქაჩვა




დანოლა

03 საწყისი გამართვა

როდესაც MICRO LED-ს პირველად ჩართავთ, ის მყისიერად დაიწყებს „საწყისი გამართვას“. მიყევით ეკრანზე გამოტანილ მითითებებს და MICRO LED-ის საბაზისო პარამეტრები შეარჩიეთ რეგიონიდან გამომდინარე.

MICRO LED-ის მართვა-ის გამოყენება

MICRO LED-ის ჩართვა შეგიძლიათ, ლილაკით MICRO LED-ის მართვა, რომელიც მის ქვედა ნაწილშია განთავსებული, შემდეგ კი გამოიყენეთ მართვის მენიუ. მართვის მენიუ მაშინ გამოჩნდება, როდესაც დააჭერთ ლილაკს MICRO LED-ის მართვა და ის იქნება ჩართული.



- A** მართვის მენიუ
- B** MICRO LED-ის მართვა ლილაკი / დისტანციური მართვის სენსორი


ხმის სენსორის გამართვა

ხმის სენსორის გამორთვა ან ჩართვა შეგიძლიათ მისი გადართვით MICRO LED-ის ქვედა ნაწილში.


როდესაც MICRO LED ჩართულია, მარცხნივ დაჭერთ შეგიძლიათ ხმის სენსორის ჩართვა, ხოლო მარჯვნივ დაჭერთ – გამორთვა.

იხილეთ პოპ-აპ ფანჯარა MICRO LED-ზე, რათა შეამოწმოთ, ჩართულია თუ გამორთული ხმის სენსორი.

- მოდელიდან გამომდინარე, ხმის სენსორის მდებარეობა და ფორმა შესაძლოა განსხვავდებოდეს.
- ანალოზის ჩატარებისას, როდესაც მონაცემების ალბა ხმის სენსორიდან ხდება, მონაცემები არ ინახება.



04 მონაცემები ლილაკების შესახებ Samsung SolarCell Remote (Samsung-ის გონიერი პულტი/მოწყობილობა)



Ⓜ (ელკვება)

დააჭიროთ, რათა ჩართოთ ან გამორთოთ MICRO LED.

1 მიკროფონი / შექდიოდი

მუშაობს, როდესაც მიკროფონი ხმის ამოცნობის სახით გამოიყენება დისტანციური მართვის მოწყობილობის მეშვეობით.

- არ დაფაროთ მიკროფონის ჭრილი და არ მოაახლოებთ მასში ბასრი საგანი.

Ⓜ (ხმოვანი ასისტენტი)

ხმოვანი ასისტენტის ლილაკის დაჭერისას წარმოთქვით ბრძანება, შემდეგ კი აუშვით ლილაკი, რათა ხმოვანმა ასისტენტმა დაიწყოს ბრძანების შესრულება.

- ხმოვანი ასისტენტში ხელმისაწვდომი ენები და ფუნქციები შესაძლოა განსხვავდებოდეს რეგიონის მიხედვით.

Ⓜ (Color / Number ლილაკი)

ყოველ კერზე, როდესაც ამ ლილაკს დააწვებით, მონაცვლეობით გამოჩნდება ფერადი ლილაკების ფანჯარა და ვირტუალური ციფრული პანელი.

- ეს ფერადი ლილაკები გამოიყენეთ დამატებითი ვარიანტების ასარჩევად, რომლებიც აქტიური ფუნქციონისთვის არის დამახასიათებელი.
- დააჭირეთ, რათა ვირტუალური ციფრული პანელი ეკრანზე გამოიტანოთ. ციფრული მნიშვნელობების შესატანად ციფრული კლავიატურა გამოიყენეთ. აირჩიეთ რიცხვები, შემდეგ კი აირჩიეთ **შესრულდა**, რათა ციფრული მნიშვნელობა შეიყვანოთ. გამოიყენეთ არხის შესაცვლელად, PIN-კოდის შესაცვლელად, საფოსტო კოდის შესაცვლელად და ა.შ.

Ⓜ (Multi View)

დააჭირეთ ლილაკს, რათა შეხვიდეთ **Multi View** რეჟიმში.

2 მიმართულების ლილაკი (ზევით, ქვევით, მარცხნივ, მარჯვნივ)

გადააქვს ფოკუსი და ცვლის მნიშვნელობებს, რომლებიც MICRO LED-ის მენიუში ჩანს.

3 აირჩიეთ

ირჩევს არ რთავს ფოკუსირებულ აპლიკაციას. თუ დააჭერთ, როდესაც კონტენტს უყურებთ, გამოჩნდება პროგრამის დეტალური ინფორმაცია.

Ⓜ (დაბრუნება)

გთხოვთ, დაბრუნდეთ წინა მენიუზე. როდესაც 1 წამის ან მეტის განმავლობაში დააჭერთ, მოქმედი ფუნქცია შეწყვეტს მუშაობას. თუ პროგრამის ყურების დროს დააჭერთ, გამოჩნდება წინამორბედი არხი.

Ⓜ (Smart Hub)

დააჭირეთ, რათა დაბრუნდეთ მთავარ ეკრანზე.

Ⓜ (გაშვება/პაუზა)

ამ ლილაკის დაჭერისას გამოჩნდება მართვის ის ელემენტები, რომელთა გამოყენებით შეგიძლიათ აკონტროლოთ მოქმედი მედიაკონტენტი.

თამამის მენიუს გამოსაყენებლად დააწვით ლილაკს **თამამის რეჟიმი** რამოდენიმე წამის განმავლობაში.

- თამამის მენიუ შეიძლება არ იყოს ხელმისაწვდომი მოდელიდან არ რეგიონიდან გამომდინარე.

+ / - (ხმის სიძლიერე)

ხმის დასარეგულირებლად გამოიყენეთ ლილაკი ზევით ან ქვევით. ხმის გამოსართავად დააჭირეთ ლილაკს. თუ 1 წამის ან მეტის განმავლობაში დააჭერთ, გამოჩნდება **დამხმარე მალსახმოობები** მენიუ.

^ / v (არხი)

არხის გადასართავად გადაადგილეთ ლილაკი ზევით ან ქვევით.

მეგზური ეკრანის სანახავად დააჭირეთ ლილაკს. 1 წამზე მეტი ხნის განმავლობაში დაჭერისას გამოჩნდება **არხების სია**.

4 აპლიკაციის გაშვების ლილაკი

გაუშვით აპლიკაცია, რომელზეც ლილაკი მიუთითებს.

Ⓜ + Ⓜ (დაწყვილება)

თუ Samsung-ის გონიერი პულტი/მოწყობილობა ავტომატურად არ უწყვილდება MICRO LED-ს მიმართით ის MICRO LED-ის წინა ნაწილისკენ, შემდეგ კი დააჭირეთ და გეჭიროთ **Ⓜ** და **Ⓜ** ლილაკები ერთდროულად 3 წამის განმავლობაში.

- Samsung-ის გონიერი პულტი/მოწყობილობა გამოიყენეთ MICRO LED-იდან 6 მეტრზე ნაკლები მანძილიდან. გამოყენების მანძილი შესაძლოა უსადენო კავშირის პირობებიდან გამომდინარე ვარიირებდეს.
- სურათები, ლილაკები და ფუნქციები Samsung-ის გონიერი პულტი/მოწყობილობაზე შესაძლოა მოდელიდან და გეოგრაფიული მდებარეობიდან გამომდინარე განსხვავდებოდეს.
- უნივერსალური დისტანციური მართვის მოწყობილობის დაყოფების ფუნქცია ნორმალურად მხოლოდ მაშინ მუშაობს, როდესაც თქვენ Samsung-ის გონიერი მართვის მოწყობილობას იყენებთ, რომელიც შედის MICRO LED-ის კომპლექტში.



THE PLASTIC PART OF 21 SOLAR SMART CONTROL CONTAINS A MINIMUM OF 24% POST-CONSUMER RECYCLED POLYCARBONATE (PC) UL-COMECH

Consumes 86% less energy than previous model

Independently verified!


This product has been independently verified.

- TM2180E/F
- Consumes 86% less energy than previous model
- TM2180A/B
- Consumes 86% less energy than previous model
- The plastic part of 21 Smart control contains a minimum of 24% post consumer recycled Poly Ethylene Terephthalate (PET)

www.intertek.com/consumer/certified

NO. : SE-GL-2002861

ბატარეის დამუხტვა



A მზის ბატარეა

როდესაც არ იყენებთ, დისტანციური მართვის მოწყობილობას მიუშვირეთ ის განათებას, ეს გაზრდის დისტანციური მართვის მოწყობილობის მუშაობის ხანგრძლივობას.

B USB პორტით(C ტიპი) დამუხტვა

გამოიყენება სწრაფი დამუხტვისთვის. დამუხტვის დროს შექდიოდი წინა ნაწილზე ანთებული იქნება. ბატარეის სრულად დამუხტვის შემდეგ შექდიოდი ჩაქრება.

- USB სადენი არ შედის კომპლექტში.
- რეკომენდებულია Samsung-ის ორიგინალური დამუხტველის გამოყენება. წინააღმდეგ შემთხვევაში, ამან შესაძლოა უფეტქურობის გაუარესება ან პროდუქტის დაზიანება გამოიწვიოს. ასეთ შემთხვევაში საგარანტიო მომსახურება არ გამოიყენება.
- როდესაც დისტანციური მართვის პულტი ბატარეის დაბალი მუხტის გამო არ მუშაობს, დამუხტეთ ის USB-ის C ტიპის პორტის გამოყენებით.




შესაძლოა, გაჩნდეს ხანძარი, რაც დისტანციური მართვის პულტის დაზიანებას ან ადამიანის ტრავმას გამოიწვევს.


- არ დაარტყათ დისტანციური მართვის მოწყობილობას.
- დაიცავით სიფრთხილე, რომ უცხო ნივთიერებები, როგორც არის ლითონი, სითხე ან მტვერი, არ მოხვდეს დამუხტველის ან დისტანციური მართვის მოწყობილობასთან ახლოს ან მათში.
- დისტანციური მართვის მოწყობილობის დაზიანების შემთხვევაში ან ისეთ დროს, თუ კვამლის ან დამწვრის სუნს იგრძნობთ, დაუყოვნებლივ შეწყვიტეთ გამოყენება, შემდეგი მიიტანეთ ის შესაკეთებლად Samsung-ის მომსახურების ცენტრში.
- დისტანციური მართვის მოწყობილობათვითნებურად არ დაშალოთ.
- დაიცავით სიფრთხილე, რათა ბავშვებმა ან შინაურმა ცხოველებმა დისტანციური მართვის მოწყობილობა პირში არ ჩაიდონ. შესაძლოა, ადვილი ჰქონდეს ხანძარს ან აფეთქებას, რისი შედეგიც დისტანციური მართვის მოწყობილობის დაზიანება ან პირადი ტრავმა იქნება.

05 გაუმართაობის გამოსწორება და ტექნიკური მომსახურება

პრობლემის აღმოფხვრა

დამატებითი ინფორმაციისთვის იხილეთ „პრობლემის აღმოფხვრა“ შემდეგში: e-Manual.

 > **წიკ პარამეტრები** > e-Manual > **პრობლემის აღმოფხვრა** თუ გაუმართაობის გამოსწორების რჩევებიდან ყველა გამოუსადეგარია, გთხოვთ, ეწვიოთ გვერდს „www.samsung.com“ და დააჭიროთ ლილავს „მხარდაჭერა“, ან Samsung-ის მომსახურების ცენტრს დაუკავშირდით.

- ნარმოების პროცესის ტექნიკური შეზღუდვების გამოისობით ზოგი პიქსელი პანელზე შესაძლოა უფრო მუქი ან მკვეთრი იყოს, ან შესაძლოა ციმციმებდეს. მიუხედავად ამისა, ეს არ იქონიებს გავლენას პროდუქტის ფუნქციონირებაზე.
- პროდუქტის მრავალი მოდელის გამოისობით, ახლო მანძილიდან შესაძლოა ბადე გამოჩნდეს. ეს პროდუქტის დეფექტს არ წარმოადგენს.
- MICRO LED-ის ოპტიმალური მდგომარეობის შესანარჩუნებლად განახლეთ ის უახლესი ვერსიით. გამოიყენეთ **ახლავ განახლება** ან **ავტო-განახლება** ფუნქციები MICRO LED-ის მენიუში ( > **წიკ პარამეტრები** > **მხარდაჭერა** > **პროგრამის განახლება** > **ახლავ განახლება** ან **ავტო-განახლება**).

MICRO LED-ი არ ირთება.

- დარწმუნდით, რომ ცვლადი დენის სადენი საიმედოდ არის მიერთებული MICRO LED-ს, One Connect დეკოდერი-ს და კედლის როზეტს.
- დარწმუნდით, რომ დენქვეტა მუშა მდგომარეობაშია, ხოლო დისტანციური მართვის სენსორი MICRO LED-ისქვედა ნაწილში წითლად ანთია.
- დააჭიროთ ლილავს **MICRO LED-ის მართვა**, რომელიც MICRO LED-ის ქვედა ნაწილშია განთავსებული, რათა დარწმუნდეთ, რომ პრობლემა დისტანციური მართვის პულტს არ უკავშირდება. თუ MICRO LED ჩაირთვება, გაეცანით განყოფილებას „დისტანციური მართვის პულტი არ მუშაობს“.

დისტანციური მართვის მოწყობილობა არ მუშაობს.

- შეამოწმეთ, ციმციმებს თუ არა MICRO LED-ის ქვედა ნაწილში განთავსებული დისტანციური მართვის სენსორი, როდესაც ხელს აჭერთ დისტანციური მართვის ელვკვება ლილაკს.
 - დისტანციური მართვის პულტის ბატარეების დაცლის შემდეგ ბატარეები დამუხტეთ USB-პორტის მეშვეობით ან გადმოაბრუნეთ პულტი, რათა მზის ბატარეა შექს მიუშვიროთ.
- დისტანციური მართვის პულტი მიმართეთ უშუალოდ MICRO LED-ისკენ 1,5-1,8 მეტრის მანძილიდან.
- თუ MICRO LED-ის კომპლექტი Samsung-ის გონიერი პულტი/ მოწყობილობა-ს შეიცავს (დისტანციური ბლუტუსი), აუცილებლად დააწყვილეთ ის MICRO LED-თან. იმისათვის, რომ დააწყვილოთ Samsung-ის გონიერი პულტი/ მოწყობილობა, დააჭირეთ **S** + **FM** ლილაკებს ერთად 10 წამის განმავლობაში.

ეკო-სენსორი და ეკრანის სიმკვეთე

ეკო-სენსორი MICRO LED-ის სიმკვეთეს ავტომატურად არეგულირებს. ეს ფუნქცია აღიქვამს თქვენი ოთახის განათებას და ავტომატურად ახდენს MICRO LED-ის სიმკვეთის ოპტიმიზებას დენის მოხმარების შესამცირებლად. თუ ამის გამორთვა გსურთ, გადაადით შემდეგზე: **☰** > **წვკ** > **პარამეტრები** > **ძირითადი** > **კვებისა და ენერჯის დაზოგვა** > **სიკაშკაშის ოპტიმიზაცია**.

- ეკო-სენსორი MICRO LED-ის ქვედა ნაწილშია განთავსებული. არ დაფაროთ სენსორი რაიმე საგნით. ამან შესაძლოა გამოასახულებს სიმკვეთე შეამციროს.

06 მახასიათებლები და სხვა ინფორმაცია

ტექნიკური მახასიათებლები

მოდელის დასახელება	MNA110MS1AC
ეკრანის გარჩევადობა	3840 x 2160
ეკრანის ზომა დიაგონალი გაზომვა დიაგონალის მიხედვით	110 ინჩი 277,5 სმ
ხმა (გამომავალი)	100 ვტ
ზომები (სიგანე x სიმაღლე x სიღრმე) კორპუსი	2422,5 x 1364,1 x 24,9 მმ
წონა კორპუსი	87,0 კგ
ელექტროენერჯის წყარო	ცვლადი დენი 220-240ვ- 50/60ჰც
ელექტროენერჯის მოხმარება	950 ვტ

სამუშაო ტემპერატურა

10 °C-დან 40 °C-მდე (50 °F-დან 104 °F-მდე)

სამუშაო ტენიანობა

10 %-დან 80 %-მდე კონდენსაციის გარეშე

შენახვის ტემპერატურა

-20 °C-დან 45 °C-მდე (-4 °F-დან 113 °F-მდე)

ტენიანობა შენახვისას

5 %-დან 95 %-მდე კონდენსაციის გარეშე

შენიშვნები

- ეს მოწყობილობა წარმოადგენს B კლასის ციფრულ მოწყობილობას.
 - დენის მიწოდებისა და მოხმარების შესახებ ინფორმაციისთვის გაეცანით მონაცემებს მოწყობილობაზე თანდართულ ეტიკეტზე.
 - მოდელთა უმეტესობაზე იარაღი MICRO LED-ის უკანა მხარეზეა მოთავსებული.
 - One Connect დეკოდერის ეტიკეტი მოთავსებულია One Connect დეკოდერის ქვედა ნაწილში.
 - LAN სადენის მისაერთებლად გამოიყენეთ CAT 7 (*STP ტიპის) მისაერთებელი სადენი. (100/10 მმ/მმ)
 - * Shielded Twisted Pair
 - შემთხვევები, რომელთა დროს შესაძლოა დაწესებულ იქნეს ადმინისტრაციული მოსაკრებელი:
 - (ა) თქვენი მოთხოვნის შესაბამისად ხდება ინჟინრის გამოძახება, მაგრამ თუ აღმოჩნდება, რომ პროდუქტს არ აქვს ხარვეზი (ანუ მომხმარებელმა ყურადღებით არ წაიკითხა სახელმძღვანელო)
 - (ბ) თქვენ მიგაქვთ ნივთი Samsung-ის მომსახურების ცენტრში, მაგრამ აღმოჩნდება, რომ პროდუქტს არ აქვს ხარვეზი (ანუ მომხმარებელმა ყურადღებით არ წაიკითხა სახელმძღვანელო)
 - ტექნიკოსის ვიზიტამდე გეცნობათ ადმინისტრაციული მოსაკრებლის შესახებ
- * ამ „მომხმარებლის სახელმძღვანელოში“ მოცემული სურათები და ილუსტრაციები მხოლოდ საცნობარო ხასიათს ატარებს და შესაძლოა განსხვავდებოდეს პროდუქტის რეალური გარეგნული მხარისგან. პროდუქტის დიზაინი და სპეციფიკაციები შესაძლოა შეტყობინების გარეშე შეიცვალოს.

ელექტრონერგის მოხმარების შემცირება

როდესაც MICRO LED-ს გამოერთავთ, ის „მოლოდინის“ რეჟიმში გადავა „მოლოდინის“ რეჟიმში ის განაგრძობს მცირე რაოდენობის ელექტრონერგის მოხმარებას. ენერგომოხმარების შესამცირებლად გამოაერთეთ დენის სადენი, როდესაც ხანგრძლივი დროის განმავლობაში არ აპირებთ MICRO LED-ის გამოყენებას.

ლიცენზიები

 **Dolby Audio**

POWERED BY

QUICKSET[®]

 **HEVC Advance**[™]
Covered by Patents at patentlist.hevcadvance.com

 **rovi guide**

HDMI[™]
HIGH-DEFINITION MULTIMEDIA INTERFACE

The terms HDMI, HDMI High-Definition Multimedia Interface, HDMI trade dress and the HDMI Logos are trademarks or registered trademarks of HDMI Licensing Administrator, Inc.

რეკომენდაცია – მხოლოდ ევროკავშირი



ამასთან, Samsung-ი აცხადებს, რომ მოცემული რადიომოწყობილობა შესაბამისობაშია 2014/53/EU დირექტივასთან და დიდი ბრიტანეთის შესაბამის საკანონმდებლო მოთხოვნებთან. შესაბამისობის დეკლარაციის სრული ტექსტი ხელმისაწვდომია შემდეგ ინტერნეტ-მისამართზე: <http://www.samsung.com> გადადით გვერდზე „მხარდაჭერა“ და შეიყვანეთ მოდელის დასახელება. ამ მოწყობილობის გამოყენება შეიძლება ევროკავშირის ყველა ქვეყანასა და გაერთიანებულ სამეფოში.

SAMSUNG

İSTİFADƏÇİ TƏLİMATI



MICRO LED

Bu Samsung məhsulunu aldığınız üçün təşəkkür edirik.

Hərtəfli xidmət əldə etmək üçün məhsulunuzu www.samsung.com veb saytında qeydiyyatdan keçirin

Model _____ Seriya nöm. _____

Bu istifadəçi təminatını oxumazdan əvvəl

Bu MICRO LED ilə birlikdə İstifadəçi Təminatı və əlavə edilmiş elektron istifadəçi təminatı verilir (📖) > Parametrlər > e-Manual).

Xəbərdarlıq! Təhlükəsizliklə bağlı vacib göstərişlər

MICRO LEDu istifadə etməzdən əvvəl Təhlükəsizlik Təlimatlarını oxuyun. Samsung məhsulunuzun üzərində ola biləcək simvolların izahı üçün aşağıdakı cədvələ baxın.

DIQQƏT	
ELEKTRİK VURMASI RİSKİ. AÇMAYIN.	
DIQQƏT: ELEKTRİK ŞOKU RİSKİNİ AZALTMAQ ÜÇÜN ÖRTÜYÜ (YA DA ARXA HİSSƏNİ) ÇIXARMAYIN. İÇƏRİDƏ İSTİFADƏÇİLƏRƏ XİDMƏT ÜÇÜN LAZİMİ HİSSƏLƏR YOXDUR. BÜTÜN TEXNİKİ XİDMƏT İŞLƏRİ İLƏ BAĞLI İXTİSASLI PERSONAL İLƏ ƏLAQƏ SAXLAYIN.	
	Bu simvol içəridə yüksək gərginliyin olduğunu göstərir. Bu məhsulun hər hansı daxili hissəsinə hər hansı tərzdə toxunmaq təhlükəlidir.
	Bu simvol onu göstərir ki, bu məhsula istismar və texniki xidmətlə bağlı mühüm sənədlər daxildir.
	II sinif məhsulu: Bu simvol elektrik torpaqlama (yerləndirmə) ilə təhlükəsiz əlaqənin tələb olunmadığını göstərir. Əgər elektrik kabelli məhsulun üzərində bu simvol olmazsa, məhsulun qoruyucu torpaq kabeli (torpaqlama) ilə əlaqəsi OLMALIDIR.
	DC gərginliyi: Bu işarə ilə işarələnmiş nominal gərginlik DC gərginliyidir.
	SC gərginlik: Bu işarə ilə işarələnmiş nominal gərginlik SC gərginliyidir.
	Diqqət. İstifadə təlimatları haqqında məsləhətləşin: Bu işarə istifadəçiyə təhlükəsizliklə bağlı daha çox məlumat almaq üçün istifadəçi kitabçasına baxmağı tövsiyə edir.

Enerji təchizatı

- Divardakı şəbəkə girişlərini, uzatma kabellərini və ya adapterləri onların normal gərginlik və həcmindən artıq yükləməyin. Bu yanğına və ya elektrik vurmasına səbəb ola bilər.
Gərginlik və amper haqqında məlumat əldə etmək üçün təlimat kitabçasının enerji spesifikasiyaları bölməsinə və/və ya məhsulun üzərindəki enerji təchizatı etiketinə baxın.
- Elektrik naqilləri e-lə yerləşdirilməlidir ki, onların üzərində gəzmək və ya onların üzərinə və ya əks şəkildə qoyulmuş əşyalar onları basıb əzməsin. Ştekerin, divardakı şəbəkə girişinin və onların cihazdan çıxdığı yerdəki naqillərə xüsusi diqqət yetirin.
- Bu cihazın açıq hissələrinə heç bir halda metal əşyalar salmayın. Bu elektrik vurmasına səbəb ola bilər.
- Elektrik şokundan yayınmaq üçün heç vaxt bu cihazın daxili hissələrinə toxunmayın. Yalnız ixtisaslı bir texnik bu cihazın içini aç bilər.
- Elektrik naqilini taxdığınız zaman onun möhkəm yerinə oturduğundan əmin olun. Elektrik naqilini şəbəkə girişindən ayırarkən həmişə elektrik naqilini ştekerdən tutaraq çəkin. Heç vaxt elektrik naqilindən çəkərək onu şəbəkədən ayırmayın. Enerji naqilinə əyləşlərlə toxunmayın.
- Əgər bu cihaz normal işləmirsə, xüsusilə ondan qeyri-adi səslər və ya iy gəlişsə, onu dərhal şəbəkədən ayırın və səlahiyyətli diler və ya Samsung Xidmət Mərkəzi ilə əlaqə saxlayın.
- Bu qurğunu ildırım vurmasından qorumaq və ya uzun müddət nəzarətsiz və istifadəsiz qoymaq üçün onu elektrik şəbəkəsindən çıxartdığınıza və antena və ya kabel sistemini isə ayırdığınızıza əmin olun.
 - Yığılmış toz elektrik naqilində qığılcıma, isinməyə və ya izolyasiyanın zəifləməsinə səbəb olaraq elektrik vurmasına, elektrik şintensinə və ya yanğına səbəb ola bilər.
- Yalnız düzgün şəkildə yerləndirilmiş şteker və divar şəbəkə girişindən istifadə edin.
 - Qeyri-düzgün torpaqlanma elektrik şoku və ya avadanlığa zərər səbəb ola bilər. (Yalnız I Sinif avadanlıqlar)
- Bu cihazı tamamilə söndürmək üçün onu divar şəbəkə girişindən ayırın. Lazım gələrsə, bu cihazı tez bir zamanda elektrik şəbəkəsindən ayıra bilmək üçün divar şəbəkə girişinin və elektrik ştekerinin asanlıqla əlçatan yerdə olduğundan əmin olun.

Quraşdırma

- Bu cihazı radiator və konvektorun yanına və ya üzərinə və ya birbaşa günəş şüalarına məruz qalan bir yere qoymayın.
- İçərisində su olan qabları (vaza və s.) bu cihazın üzərinə qoymayın, çünki bu, yanğına və ya elektrik vurmalarına səbəb ola bilər.
- Cihazın yağış və ya nəm ilə təmasından yayın.
- MICRO LEDi güclü toz, yüksək və ya soyuq temperaturlu, yüksək rütubətli və kimyəvi maddələr olan yerlərdə və ya hava limanı, qatar stansiyası və s. kimi sutkada 24 saat işləyəcəyi bir yerdə quraşdırmaq istəyirsinizsə, məlumat üçün səlahiyyətli Samsung Xidmət Mərkəzi ilə əlaqə saxlayın. Bunu etmədiyiniz zaman MICRO LEDa ciddi ziyan dəyə bilər.
- Cihazınıza su damlatmayın və ya sıçratmayın.
- Bu MICRO LED yalnız məişət şəraitində quraşdırılmaq üçün nəzərdə tutulmuş bir məhsuludur. Məişət şəraitindən başqa hər hansı bir digər quraşdırma, məs.: Şəxsi gəmi (yaxta daxil olmaqla) və ya şəxsi təyyarə və ya açıq havada istifadə zamanı etibarsız edə bilər.

Divara bərkitmə quraşdırması

- Divara bərkitmə quraşdırılması ilə bağlı təfərrüatlar üçün Divara bərkitmənin Quraşdırma Təlimatına baxın.
- Siz VESA divar montajını quraşdırma bilərsiniz. Bununla belə, standart olaraq təchiz edilmiş divar montajından istifadə etmək tövsiyə olunur.
- VESA divar montajını quraşdırarkən əvvəlcə bütün dörd VESA vintini bərkitməyiniz tövsiyə olunur.

MICRO LEDin divarda quraşdırılması



Əgər siz bu MICRO LEDi divara quraşdırırsınızsa, istehlacının təlimatlarına əməl edin. Əgər düzgün quraşdırılmasa, MICRO LED sürüşə və ya aşaraq uşağ və ya böyüklərin ciddi zədələnməsinə, həmçinin MICRO LEDin ciddi zədələnməsinə səbəb ola bilər.


- Əgər cihazı özünü divara quraşdıracaqsınızsa, o zaman məhsula dəyən hər hansı zədəyə və özünü və ya başqalarına xəsarət yetirməyə görə Samsung Electronics məsuliyyət daşımır.
- VESA standartına uyğun gəlməyən və ya xüsusi qeyd edilməmiş divar kronşteyni istifadə edildiyi zaman yaxud istehlakçı məhsulun quraşdırılması ilə bağlı təlimatlara əməl etmədiyi zaman məhsula dəymiş zərər və ya sağlamlığa zərərə görə Samsung məsuliyyət daşımır.
- Divar montaj dəstini yerə perpendikulyar olan möhkəm bir divara quraşdırma bilərsiniz. Divar montaj dəstini alçıpandan başqa səthlərə birləşdirmədən öncə əlavə məlumat üçün ən yaxın dilerinizlə əlaqə saxlayın. MICRO LEDi tavana və ya meyilli divara quraşdırarsanız, o, aşağı və ciddi xəsarətlərə səbəb ola bilər.
- Divar montaj dəstini quraşdırarkən, bütün dörd VESA vintini bərkitməyi tövsiyə edirik.
- MICRO LED dəstini meyilli vəziyyətdə quraşdırmayın.



MICRO LED yanılı olarkən divara quraşdırmayın. Bu, elektrik vurmaları nəticəsində fərdi zədələnmələr ilə nəticələna bilər.

- Standart ölçüden uzun olan və ya VESA standart vint xüsusiyyətlərinə uyğun gəlməyən vintlərdən istifadə etməyin. Çox uzun vintlər MICRO LED dəstinin içərisinə zərər verə bilər.
- VESA standart vint texniki göstəricilərinə uyğun gəlməyən divar kronşteynləri üçün vintlərin uzunluğu divara montaj üzrə texniki xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.
- Vintləri çox bərk sıxmayın. Bu, məhsula zədə dəyməsinə, yaxud onun yerə düşərək xəsarətə səbəb olmasına aparıb çıxara bilər. Samsung bu cür qəza hadisələrinə görə məsuliyyət daşımır.
- MICRO LEDi həmişə dörd nəfərin köməkliliyi ilə quraşdırın.

Divar montajının xüsusiyyətləri (VESA)



MICRO LED dyumla ölçüləri	110
VESA vint dəşiklərinin spesifikasiyası (A x B) (mm)	800 x 800
E (mm)	10
D x 4	M8

MICRO LEDnuz üçün lazımı havalandırmanın təmin edilməsi

- MICRO LED və One Connect Boxu quraşdırarkən, düzgün havalandırmanı təmin etmək üçün MICRO LED, One Connect Box və digər obyektlər (divarlar, şkafın yan hissələri və s.) arasında ən azı 10 sm məsafə saxlayın. Düzgün havalandırmanın təmin olunmaması yanğına və ya məhsulun daxili temperaturunun artması nəticəsində məhsulda yaranan problemə səbəb ola bilər.
- MICRO LEDi divara quraşdırarkən biz yalnız Samsung Electronics tərəfindən təchiz edilmiş hissələrdən istifadə etməyi tövsiyə edirik. Başqa istehlacının təmin etdiyi hissələrin istifadəsi məhsulla bağlı çətinliklərə və ya məhsulun aşması nəticəsində yarananlara səbəb ola bilər.

Əməliyyat

- Bu cihazda batareyalardan istifadə olunub. Yaşadığınız yerdə bu batareyaların düzgün şəkildə utilizasiya olunmasını tələb edən ekoloji qaydalar ola bilər. Utilizasiya və ya təkrar emalla bağlı məlumat üçün yerli orqanlarla əlaqə saxlayın.
- Aksesuarları (pult, batareyalar və s.) uşaqların əli çatmayan yerdə təhlükəsiz şəkildə saxlayın.
- Məhsulu yerə salmayın və onu nişan almayın. Məhsul zədələnsə, elektrik naqilini şəbəkədən ayırın və Samsung Xidmət Mərkəzi ilə əlaqə saxlayın.
- Pult və ya batareyaları utilizasiya etmək üçün yanan alova atmayın.
- Batareyaların qısaqapanmağına şərait yaratmayın, onları sökməyin və ya çox isitməyin.
- **DİQQƏT:** Əgər pultda istifadə olunan batareyaları səhv tipli batareyaya ilə əvəz etsəniz, o zaman partlama təhlükəsi yarana bilər. Yalnız eyni və ya ekvivalent tip ilə əvəz edin.
- **XƏBƏRDARLIQ - YANGININ YAYILMASININ QARŞISINI OLMAQ ÜÇÜN ŞAHLARI VƏ DİGƏR YANAN ƏŞYALARI BU MƏHSULDAN HƏMİŞƏ UZAQDA SAXLAYIN.**



MICRO LEDa qulluq

- Bu cihazı təmizləmək üçün elektrik naqilini divar şəbəkə girişindən ayırın və məhsulu yumşaq, quru parça ilə silin. Mum, benzol, spirt, solventlər, insektisidlər, hava təəvətləndiriciləri, sürtkü yağları və ya yuyucu vasitələr kimi kimyəvi maddələrdən istifadə etməyin. Bu kimyəvi maddələr MICRO LEDun görünüşünü zədələyə və ya məhsulun üzərindəki yazıları silə bilər.
- Təmizləmə zamanı MICRO LEDin ekranı və korpusu cızıla bilər. Cızıqların qarşısını almaq üçün xarici korpusu və ekranı yumşaq bir parça ilə diqqətlə sildiyinizə əmin olun.
- Su və ya hər hansı mayeni birbaşa MICRO LEDun üzərinə çiləməyin. Məhsulun içərisinə gedən hər hansı maye nasazlığa, yanğına və ya elektrik vurmasına səbəb ola bilər.


01 Qutuda nə var?

Aşağıdakı elementlərin MICRO LED çatdırılma paketinə daxil olduğundan əmin olun. Hər hansı bir hissə çatışmırsa, dilerinizlə əlaqə saxlayın.

- Samsung Smart Pult
 - İstifadəçi təlimatı
 - Zəmanət Kartı / Tənzimləyici Bələdçi (bəzi ölkələrdə mövcud deyil)
 - MICRO LED elektrik kabeli
 - IR kabeli x 4
 - One Connect Box
 - One Connect elektrik kabeli
 - One Connect kabeli
 - One Connect kabeli cinsiyyət
-
- Batareyanın növü modeldən asılı olaraq dəyişə bilər.
 - Hissələrin rəngləri və formaları modellərdən asılı olaraq dəyişə bilər.
 - Çatdırılmaya daxil olmayan kabelləri ayrıca almaq olar.
 - Bağlamayı açarkən qablaşdırma materiallarının arxasında və ya içərisində gizlənmiş aksesuarlar olub-olmadığını yoxlayın.




Xəbərdarlıq: Düzgün istifadə edilmədikdə ekranlar birbaşa təzyiqlə nəticəsində zədələna bilər. MICRO LEDi qaldırarkən şəkildə göstərilədiyi kimi, kənar tutacaqlardan istifadə edin.





IR kabelindən istifadə

Multi HDMI funksiyasından istifadə edərkən, 1-dən 4-ə qədər olan HDMI portları hər bir IR qoşulmuş IR kabeli vasitəsilə idarə oluna bilər. Multi HDMI funksiyasından istifadə haqqında təlimatlar üçün e-Manual (Parametrlər > e-Manual) baxın.



IR	1	2	3	4
HDMI	1	2	3	4

02 MICRO LEDin One Connect Boxa qoşulması



Şəkilə baxın və MICRO LED və One Connecti paketa komponent kimi daxil olan One Connect kabeli ilə birləşdirin.



- One Connect Boxu baş aşağı və ya dik vəziyyətdə istifadə etməyin.
- Birləşmə zamanı kabelin bükülməyinə əmin olun. Əks halda, məhsulun performansını zəifləyə və ya kabel zədələyə bilər.
- Qalan kabeli yerləşdirərkən, onu istiqamətləndirmək üçün yuxarıdakı şəklə istinad edin.



Əymək



Burulmaq



Dartmaq




Klikləmək

03 İlk Quraşdırma

MICRO LEDu ilk dəfə yandırdığınız zaman İlk Quraşdırma prosesini dərhal başlayır. Ekrandakı təlimatlara əməl edin və baxış seçimlərinizə uyğun olaraq MICRO LEDun əsas parametrlərini konfigurasiya edin.

MICRO LED İdarəediciin istifadə olunması

Siz MICRO LEDin altındakı MICRO LED İdarəedici düyməsi ilə MICRO LEDi yandır və sonra İdarəetmə menyusunu istifadə edə bilərsiniz. MICRO LED işləyərkən MICRO LED İdarəedici düyməsi basıldıqda İdarəetmə menyusunu görürsünüz.



A İdarəetmə menyusunu

B MICRO LED İdarəedici düyməsi / Pult sensoru


Səs sensorunun tənzimlənməsi

Səs sensorunu MICRO LEDin alt hissəsindəki düymədən istifadə edərək yandır və ya söndürə bilərsiniz.


MICRO LED işlədikdə, səs sensorunu yandırmaq üçün sola, söndürmək üçün isə sağa bas bilərsiniz.

Səs sensorunun aktiv olub-olmadığını yoxlamaq üçün MICRO LEDda pop-up bildirişlərinə baxın.

- Səs sensorunun yeri və forması modeldən asılı olaraq dəyişə bilər.
- Səs sensorundakı məlumatlardan istifadə edərək təhlil edərkən heç bir məlumat saxlanılmır.



04 Samsung SolarCell Remoteun (Samsung Smart Pult) üzərindəki düymələr haqqında





(Enerji)

MICRO LEDu yandıрмаq və ya söndürmək üçün basın.

MIC / LED

Pultda səs tanınmasından istifadə edərkən Mikrofon kimi istifadə olunur.

- Mikrofon dalıyına toxunmayın və boşluğa salmaq üçün kəskin cisimdən istifadə etməyin.

(Səsli Köməkçi)

Səsli Köməkçi aktıvdır. Səsli Köməkçi aktivləşdirmək üçün düyməni basıb saxlayın, tapşırığı söyləyin və sonra düyməni buraxın.

- Səsli Köməkçinin dəstəklədiyi dillər və xüsusiyyətlər coğrafi regiona görə fərqlənə bilər.

(Color / Number düyməsi)

Bu düyməni hər dəfə basdıqınız zaman rəngli düymələr pəncərəsi və virtual rəqəmsal panel növbə ilə göstərilir.

- İstifadə etdiyiniz funksiyaya xas əlavə seçimlərə daxil olmaq üçün bu rəngli düymələrdən istifadə edin.
- Virtual rəqəmsal panelini göstərmək üçün klikləyin. Rəqəmsal dəyərləri daxil etmək üçün rəqəmli klaviatüradan istifadə edin. Rəqəmləri seçin və sonra daxil etmək üçün **Hazır**dır seçin. Kanalı dəyişmək, PIN kodu daxil etmək, poçt kodunu daxil etmək və s. üçün istifadə edin.

(Multi View)

Multi View rejiminə keçmək üçün düyməni basın.

İstiqamətləndirmə düyməsi (yuxarı, aşağı, sol, sağ)

Fokusu hərəkət etdirir və MICRO LED menyusunda görünən dəyərləri dəyişir.

Seç

Fokuslanmış elementi seçir və ya istifadə edir. Yayım axışı üzrə proqrama baxarkən basıldıqında, proqram haqqında ətraflı məlumatı görünür.

(Qayıt)

Əvvəlki menyuya qayıtmaq üçün basın. 1 saniyə və ya daha çox basılırsa, aktiv funksiya dayandırılır. Proqrama baxarkən basıldıqında əvvəlki kanal çıxır.

(Smart Hub)

İlk Ekran qayıtmaq üçün basın.

(Oynat/Pauza)

Basdıqda, gerioxutma idarə düymələri görünür. Bu idarəetmə düymələrindən istifadə edərkən, siz yayımlanan mediaya nəzarət edə bilərsiniz.

Oyun Paneli istifadə etmək üçün **Oyun rejimi** düyməsini basıb saxlayın.

- Modeldən və ya coğrafi regiondan asılı olaraq Oyun Paneli dəstəklənməyə bilər.

+ / - (Səs)

Səs səviyyəsini tənzimləmək üçün düyməni yuxarı və ya aşağı hərəkət etdirin. Səsi tamamilə almaq üçün düyməni basın. 1 saniyə və ya daha çox basıldıqda **Xüsusi İmkanlar üzrə qısayollar** menyusu görünür.

^ / v (Kanal)

Kanalı dəyişmək üçün düyməni yuxarı və ya aşağı hərəkət etdirin.



Talimat ekranına baxmaq üçün düyməni basın. 1 saniyə və ya daha çox basıldıqda, **Kanal siyahısı** ekranı görünür.

Tətbiqetmələri işə salma düyməsi

Düymə ilə göstərilən proqramı işə salın.

(Qoşalaşdırma)

Samsung Smart Pult pultu avtomatik olaraq MICRO LEDLa qoşalaşdırsa, onu MICRO LEDun ön tərəfinə yönəldin və sonra

 və  düymələrini eyni vaxtda 3 saniyə və ya daha çox basıb saxlayın.

- Samsung Smart Pult pultunu MICRO LEDdan 6 m-dən az məsafədə istifadə edin. İstifadə oluna bilən məsafə ətrafdakı simsiz rabitə şəraitindən asılı olaraq dəyişə bilər.
- Samsung Smart Pult pultunun şəkilləri, düymələri və funksiyaları modeldən və ya coğrafi regiondan asılı olaraq dəyişə bilər.
- Universal Pult Quraşdırması funksiyası yalnız MICRO LED ilə təchiz olan Samsung Smart Pult pultdan istifadə edərkən normal işləyir.



THE PLASTIC PART OF 21 SOLAR SMART CONTROL CONTAINS A MINIMUM OF 24% POST-CONSUMER RECYCLED POLYCARBONATE (PC) UL-COMECC

Consumes
86% less energy
than previous
model



Independently verified!

This product has been independently verified.

- TM2180E/F
 - Consumes 86% less energy than previous model
- TM2180A/B
 - Consumes 86% less energy than previous model
 - The plastic part of 21 Smart control contains a minimum of 24% post consumer recycled Poly Ethylene Terephthalate (PET)

www.intertek.com/consumer/certified


NO. : SE-GL-2002861



Intertek



Batareyanın doldurulması



A Günəş batareyası

Pultu istifadə edilmədikdə işığın altına qoyun. Bu, pultun işləmə müddətini uzadacaqdır.

B Şarj etmək üçün USB portu (C tipi)

Sürətli şarj olunma üçün istifadə olunur. Şarj olunma zamanı ön paneldəki LED yanır. Batareyaya tam dolduqda, LED sönmür.

- USB kabeli təmin olunmayıb.
- Orijinal Samsung şarj cihazından istifadə etmək tövsiyə olunur. Əks halda performans zəifləyər və ya məhsulun nasazlanması ilə nəticələnə bilər. Belə olduqda zəmanət tərtib edilmişdir.
- Əgər pult batareyaya az olduquna görə işləmirsə, USB-C tipli portdan istifadə edərək onu şarj edin.



Yanğın və ya partlayış baş verə bilər ki, bu da ya pultun zədələnməsi və ya fərdi xəsarət alma ilə nəticələnə bilər.

- Pultu güc tərtib etməyin.
- Pultun şarj terminalına metal, maye və ya toz kimi yad cisimlərin düşməyindən əmin olun.
- Pult zədələnsə və ya tüstü və ya yanlıq iyi gəlsə, dərhal ondan istifadə etməyi dayandırın və onu Samsung Xidmət Mərkəzində təmir etdirin.
- Nəzarətsiz şəkildə pultu sökməyin.
- Körpələrin və ya ev heyvanlarının pultu ağızlarına salmamalarına və ya işləməsinə diqqət yetirin. Yanğın və ya partlayış baş verə bilər ki, bu da ya pultun zədələnməsi və ya fərdi xəsarət alma ilə nəticələnə bilər.

05 Problemlərin aradan qaldırılması və texniki qulluq

Nasazlıqların həlli.

Ətraflı məlumat üçün e-Manualda "Nasazlıqların həlli." bölməsinə baxın.

> Parametrlər > e-Manual > Nasazlıqların həlli.



Problemlərin aradan qaldırılması üçün göstərişlərdən heç biri faydalı olmadısa, "www.samsung.com" sayıtına daxil olun və Dəstək düyməsini klikləyin və ya Samsung Xidmət Mərkəzi ilə əlaqə saxlayın.

- İstehsal prosesi məhdudiyətlərinə görə, bəzi panel pikselləri daha tünd və ya parlaq görünə və ya titrəyə bilər. Ancaq bu, məhsulun performansına təsir etmir.
- Məhsulun bir neçə modulunun olması səbəbindən yaxın məsafədə şəbəkə görünə bilər. Bu məhsul defekti deyil.
- MICRO LEDunuzu optimal vəziyyətdə saxlamaq üçün ən son proqram versiyasına yeniləyin. MICRO LED menyusunda **İndi Yenilə** və ya **Avtomatik yeniləmə** funksiyalarından istifadə edin (> Parametrlər > Dəstək > Proqram təminatı yeniləməsi > İndi Yenilə və ya Avtomatik yeniləmə).

MICRO LED yanmır.



- DC elektrik kabelinin MICRO LED, One Connect Box və elektrik şəbəkə girişinə möhkəm şəkildə birləşdiyindən əmin olun.
- Divardakı şəbəkə girişinin işlədiyinə və MICRO LEDin alt hissəsindəki pult sensorunun yandıqına və stabil qırmızı işığın yandıqına əmin olun.
- Problemin pultda olmadığına əmin olmaq üçün MICRO LEDin alt hissəsindəki **MICRO LED idarəedici** düyməsini sıxmağa çalışın. MICRO LED işə salınsa, "Pult işləmir" bölməsinə baxın.

Pult işləmir.

- Pultdakı Enerji düyməsini basdıqınız zaman MICRO LEDin aşağı hissəsindəki pult sensorunun yanib-söndüyünü yoxlayın.
 - Pultun batareyası boşaldıqda, batareyanı USB doldurma portundan istifadə edərək doldurun və ya pultu tərsinə çevirin ki, günəş batareyası işıqla təmas etsin.
- Pultu 1,5-1,8 m məsafədən birbaşa MICRO LEDa yönəltməyə çalışın.
- Əgər MICRO LEDin Samsung Smart Pult pultu (Bluetooth Pult) ilə təmin olunubsa, pultu MICRO LED ilə qoşalaşdırın. Samsung Smart Pult pultunu qoşalaşdırmaq üçün  +  düymələrini 10 saniyə birlikdə basın.

Eko Sensor və ekran parlaqlığı

Eko Sensor MICRO LEDin parlaqlığını avtomatik tənzimləyir. Bu funksiya otağınızda işıq ölçür və enerji istehlakını azaltmaq üçün MICRO LEDin parlaqlığını avtomatik optimallaşdırır.

Əgər bunu deaktiv etmək istəyirsinizsə, o zaman  > 

Parametrlər > Ümumi > Güc və Enerjiyə Qənaət > Parlaqlığın Optimallaşdırılması keçid edin.

- Ekosensor MICRO LEDin aşağı hissəsində yerləşir. Sensoru heç bir obyektə bloklamayın. Bu təsirin parlaqlığını azalda bilər.

06 Spesifikasiyalar və digər məlumatlar

Xüsusiyyətlər

Model adı	MNA110MS1AC
Ekran həlli	3840 x 2160
Ekran ölçüsü	
Diaqonal	
Diaqonal olaraq ölçülmüş	110 düym
Səs (çıxış)	277,5 sm
Ölçülər (E x H x D)	100 Vt
Korpus	2422,5 x 1364,1 x 24,9 mm
Çəki	
Korpus	87,0 kq
Enerji təchizatı	DC220-240V~ 50/60Hz
Enerji istehlakı	950 Vt

İstismar temperaturu

10 °C - 40 °C (50 °F - 104 °F)

İstismar rütubəti

10 % - 80 %, kondensasiya olunmayan

Saxlama temperaturu

-20 °C - 45 °C (-4 °F - 113 °F)

Saxlama rütubəti

5 % - 95 %, kondensasiya olunmayan

Qeydlər

- Cihaz Sinif B (yaşayış sahələrində istifadə üçün nəzərdə tutulmuş cihaz) rəqəmsal cihazlar qrupuna daxildir.
- Enerji təchizatı və əlavə enerji sərfiyyatı məlumatı üçün məhsul üzərindəki etiketə baxın.
 - Əksər modellərdə etiket MICRO LEDin arxasına yapışdırılır.
 - One Connect Box modellərində etiket One Connect Boxun altına yapışdırılır.
- LAN kabelini qoşmaq üçün CAT 7 kabelindən (*STP tipi) istifadə edin. (100/10 Mbit/s)
 - * Shielded Twisted Pair
- Aşağıdakı hallarda inzibati rüsum tutula bilər: Sizin sorğunuz əsasında mühəndis çağırılır, lakin məhsulda qüsurlu olmadığı məlum olur (yəni təlimatlar oxunmayıb). Siz məhsulu Samsung xidmət mərkəzinə gətirirsiniz, lakin məhsulda qüsurlu olmadığı məlum olur (yəni, təlimat kitabçası oxunmayıb).
- Texnik gəlməmişdən əvvəl sizə inzibati rüsum barədə məlumat verəcək.

* Bu İstifadəçi Təlimatındakı rəqəmlər və təsvirlər yalnız istinad üçündür və məhsulun faktiki görünüşündən fərqli ola bilər.

Məhsulun dizaynı və spesifikasiyaları xəbərdarlıq olunmadan dəyişdirilə bilər.

Enerji istehlakının azaldılması

MICRO LEDu söndürdüyünüz zaman o, gözləmə rejiminə keçir. Gözləmə rejimində o, az miqdarda enerji istifadə etməyə davam edir. Enerji istehlakını azaltmaq üçün MICRO LED uzun müddət istifadə etməyəcəksinizsə, elektrik naqilini ayırın.

Lisenzialar

 **Dolby** Audio

POWERED BY

QUICKSET[®]

 **HEVC** Advance[™]
Covered by Patents at patentlist.hevcadvance.com

 **rovi** guide

 **HDMI**[™]
HIGH-DEFINITION MULTIMEDIA INTERFACE

The terms HDMI, HDMI High-Definition Multimedia Interface, HDMI trade dress and the HDMI Logos are trademarks or registered trademarks of HDMI Licensing Administrator, Inc.

Tövsiyə - Yalnız Aİ



Bununla, Samsung bəyan edir ki, bu radio avadanlıq 2014/53/ EU Direktivinə və Böyük Britaniyanın müvafiq qanunvericilik tələblərinə uyğundur.

Uyğunluq bəyannaməsinin tam mətni ilə aşağıdakı internet ünvanında tanış olmaq olar:

<http://www.samsung.com> Dəstək bölməsinə keçid edin və model adını daxil edin.

Bu avadanlıq bütün Aİ ölkələrində və Böyük Britaniyada istifadə oluna bilər.

Bu səhifə bilərəkdən boş
buraxılıb.

Bu səhifə bilərəkdən boş
buraxılıb.

Bu səhifə bilərəkdən boş
buraxılıb.

SAMSUNG



BN68-16361A-00

დაუკავშირდით Samsung-ს მთელ მსოფლიოში

თუ თქვენ გაქვთ რაიმე შინადადებები ან კითხვები Samsung-ის პროდუქციასთან დაკავშირებით, გთხოვთ დაუკავშირდეთ Samsung-ის საინფორმაციო ცენტრს.

ქვეყანა	Samsung-ის მომსახურების ცენტრი ☎	ვებსაიტი
RUSSIA	8-800-555-55-55	www.samsung.com/ru/support
BELARUS	810-800-500-55-500	www.samsung.com/ru/support
GEORGIA	0-800-555-555	www.samsung.com/ru/support
ARMENIA	0-800-05-555	www.samsung.com/ru/support
AZERBAIJAN	0-88-555-55-55	www.samsung.com/ru/support
KAZAKHSTAN	8-10-800-500-55-500 (GSM: 7799)	www.samsung.com/kz_ru/support
UZBEKISTAN	00-800-500-55-500 (GSM: 7799, 0799 (Uztelecom))	www.samsung.com/uz_ru/support
KYRGYZSTAN	00-800-500-55-500 (GSM: 9977)	www.samsung.com/kz_ru/support
TAJIKISTAN	8-10-800-500-55-500 (GSM: 8888)	www.samsung.com/kz_ru/support
MONGOLIA	1800-25-55	www.samsung.com/kz_ru/support
UKRAINE	0-800-502-000	www.samsung.com/ua/support (Ukrainian)
MOLDOVA	+373-22-667-400	www.samsung.com/ua/support/moldova